

Müharibədə dizçökdürülən Ermənistən yeni fəlakətlə üzləşib Ölkədən köç edənlərin sayı sürətlə artmaqdadır

Sentyabrın 27-də Azərbaycanda qeyd olunan Anım günü Ermənistana hələ də şok yaşatmaqda davam edir. Bu da səbəbsiz deyil.

Azərbaycandan fərqli olaraq ikinci Qarabağ müharibəsinin başlamasının birinci ildönümünü Ermənistən matəm kimi qeyd etdi. Bu fonda indi Ermənistanda əsas diqqət ona yönəldilir ki, Azərbaycanı qəzəbləndirmək lazımdır. Bunu xüsusən də ikinci Qarabağ müharibəsində iştirak edənlər xüsusi olaraq vurğulayırlar.

Müharibədə dizçökdürülən Ermənistən yeni fəlakətlə üzləşib Ölkədən köç edənlərin sayı sürətlə artmaqdadır

Əvvəli 1-ci sah.

Onlardan biri - Vladimir Vardanyan BBC-yə müsahibəsində Qarabağ müharibəsi zamanı olanları belə etiraf edib: "Onların (azərbaycanlıları - red.) qarşısını almaq mümkün deyildi. Bir halda ki, onlar Şuşaya çatmışdı, Xankəndiyə girmələri dəqiqə məsələsi idi. Biz qalib gələ bilməzdik. Bu, birmənalıdır. Əger üçtərəfli beyanat olmasaydı, Azərbaycan müharibəye davam etseydi, indi müharibədən geri qayıdan olmayıacaqdı".

İndi bu fikirdə olan ermənilərin sayı kifayət qədərdir. Ermənistən Respublikaçılar Partiyasının üzvü Anna Mkrtyan "Facebook" səhifəsində yazır: "Müharibədən bir il sonra xainlər tərəfindən ələ keçirilmiş dövlət sistemi və başqa sahələrin xidmətçiləri belə xəber yaymaq bərədə tapşırıq alıblar ki, müharibə

bə zamanı fəaliyyətlərinə və hərəkətsizliklərinə görə müxtəlif cinayətlər üzrə adları hallanan 800 mütəhkim və 2000-dən artıq cinayət işi var". Mkrtyan Ermənistən hakimiyyətinə suallar da ünvanlaşdırıb: "Niyə müharibə dayandırılmayıb? Niyə Qarabağ silah və qoşun göndərilmeyib? Bunkerde kim əmrələr verirdi?"

Rusiyalı politoloq, hərbi ekspert Oleq Kuznetsov erməni tərəfində hökm sürən məyusluğunu təbii sayır: "2020-ci ilde Qarabağ uğrunda baş tutmuş müharibə Azərbaycanın işgal olunmuş torpaqlarında yerləşən erməni qoşunlarının total şəkildə darmadağın edilməsi, erməni cəmiyyətinin ağır mənəvi-psixoloji məğlubiyətə uğraması ilə başa çatdı. 44 güne ermənilər üstüste 70 faiz döyüş texnikasını itirdi, fərarılıklı bağlı 10 min-dən çox cinayət işi açıldı. Artıq bir neçə ildir ki, Ermənis-

tanın ölkə kimi mövcudluğunun strateji perspektivini gör-mürəm. Ətən il Qarabağda erməni ordusunun darmadağın edilməsi bu tendensiyani yalnız gücləndirib. Əgər Azərbaycan öz sərhədlərinin xarici perimetrini silah gücü ilə bərpa edib Naxçıvana dəhliz açarsa, Ermənistən depolyasiyası xaos xarakteri alacaq və 15-20 ildən sonra bu ölkədə əmək qabiliyyətli və reproduktiv əhali qalmayaçaq. Demək olar ki, artıq Qarabağda əmək qabiliyyətli erməni qalmayıb. Son 30 ildə Ermənistən mövcud olduğu strategiya öz ölkəsinin və işgal olunmuş Azərbaycan ərazi-lərinin resurslarını qarət etmək, insan resurslarını və kapitalını xaricə çıxarmaqla diasporunu zənginləşdirmək olub ki, bu da erməniləri məhv-edici nəticələrə getirib çıxarıb. Anladığım kimi, geriyə dönüş nöqtəsi onlar üçün artıq keçilib, indi biz bu ölkənin

ləng, əzab-əziyyətli ölümünü müşahidə edirik".

Müharibədən sonrakı Ermənistən indi daha acına-caqlı vəziyyətdədir. Ölkə və-təndaşları Ermənistəni birdə-fəlik tərk edirlər. "Zvartnos" hava limanından verilən rəsmi məlumat görə, 2021-ci ilin yanvar-avqust aylarında 48 mindən çox adam Ermənistəndən həmişəlik gedib. "Ermənistən" parlament fraksiyasının üzvü, deputat Vaqə Akopyan jurnalistlərə Ermənistəni tərk edənlərin sayının kosmik səviyyəyə çatdığını bildirib. Onun sözlerinə görə, Zəngəzurdan xaricə köç edənlərin sayı günbegün artırır. Deputat deyib ki, 2021-ci ilin ilk 6 ayında Ermənistəni 110 min nəfər tərk edib. Bu isə o deməkdir ki, Ermənistən vətəndaşları çıxış yolunu ölkəni tərk etməkdə görürələr.

**Elçin CƏFƏROV,
"Azərbaycan"**